

(Hekayə)

Düşüncərinin onu keçmişə apardığı və qəlbini ötən sevginin xatırları doldurduğu zamanlarda o, zamanın sənki uçmasını, hava qədər yüngül, bıñudə keçən saatların axıb getməsini daha kəskin hiss edirdi.

O gözərlər! Onlar daha onun yoluna işiq saçmışdır, hardasa dumanlı uzaqlarda onun üçün büsbüütün sərərək eləcə qalmışdır, unudulmuş sözlərin əks-sədasi isə dağların o üzündəki dənizin kuyu qədər boğug səslənirdi. Gizli çəşmələrin piçitisi kimidi.

Həyat bomboşdu, özü isə tənha idi, tamamilə tənha. O, öz ömrü ilə baş-başa... Bu ömrü nə iləsə doldurmaq üçün ova gedər və lomber oynamışdır. Amma hər şeyə rəgmən kədərlə deyildi. Qəlb bomboşdu və bu fədakar sadəllik kədər nadir, bilmək istəmirdi. Onun oyun partnyorlarından hansısa biri qoyulan pullann hamısını götürmək üçün xəritəni axtardığı zaman don Rafael adəti üzrə təkrar edərdi ki, bəzi şeyləri axtarmaq yersizdir; onlar özləri gəlib səni tapır. O, provinsialist (qismətə inanın - tərc. qeydi) idil, yəni, təsadüfün hər şeyə qadır olmasının fikrinə inanırdı. Bəlkə də, nəyəsa inanmaq naminə və ya düşüncərinin nə iləsə məşğul etmək üçün inanır-dı taleyi.

- Bəs niyə evlənmirsiniz? - bir dəfə təsərrüfatçı qadın dodaqlarını büzərək soruşmuşdu.

- Niyə evlənməliyim ki?

- Bəlkə elə olsa, belə dalğın halda dolasmaznız.

- Elə şeylər var ki, sinyora Roxeliya, onları axtarmaqla olmur: özləri gəlib səni tapır.

- Əlbette, onlar haqda düşünmədən vaz keçdiyiniz zaman.

- Bəli, oyunda olduğu kimi! Amma bilirsınız, məni bu barədə düşünməyə sövq edən səbəb var...

- O ne səbəbdir elə?

- Hüzur içinde ölmək istəyirəm, ab intestato*.

- Səbəbə bax! - həyəcanlanmış təsərrüfatçı qadın qışqırdı.

- Mənim üçün o, ən dəyərli səbəbdir, - deyə o, cavab verdi və o an dumanlı bir şəkildə dərk etdi ki, əslində vacib olan səbəblər deyil, onlara verilən dəyərdir.

Evinin önünde bir bağlama gördü. O, daha yaxşı baxmaq üçün ayıldı. Lakin içəridə - bağlamanın içinde - nə isə tərpendi. Xatire kimi. Bəli, bağlama tərpenirdi. O, bağlamani qaldırdı: istidir. Çevirdi: yenica doğulmuş körpe. O, eləcə baxdı, baxdı və öz qelbinde nəinki - əşşəmələrin yalnız piçitlərini, hətta onlardan yayılan təraveti də hiss etdi. "Tale mənə entiqə ov göndərib," - deyə düşündü.

Don Rafael kəmərində silahı, əlinde bağlama ilə qayıtdı. O, bağlamada ki oyanmasın deyə piləkanları barmaqları üzərində qalxdı və bir neçə dəqiqə qapını sakitcə tiqqildətdi.

- Bir baxın, nə getmişəm, - təsərrüfatçı qadına dedi.

- Bu nadir belə?

- Deyəsan, uşaqdır.

- Nəcə yəni deyəsan?..

- Onu orada atıb gediblər.

- İndi biz onu neynəyəcəyik?

- Nəcə yəni... neynəyəcəyik? Sadəcə: tərbiyə edəcəyik!

- Kim tərbiyə edəcək?

- İkimiz.

- Mən! Yox, mən yox!

- Süd anası tapacağıq.

- Başınıza hava gəlib, sinyorito?

Hər şeydən əvvəl, həkimə bu barədə məlumat vermək lazımdır, bunu isə yetimxanaya!

- Zavallı! Yox, yetimxanaya olmaz.

- Əlbəttə, burada ev sahibi sizsiniz.

İlk günler körpəyə yazıçı geldiyi üçün, onu qonşu qadın emizdirirdi, lakin tezliklə don Rafaelin həkimi gözlər bir süd anası tapdı - bu, tənha bir qadındı yenice uşaq dünyaya gətirmişdi, lakin uşağı ölü doğulmuşdu.

- Süd anası kimi o, əladır, - həkim don Rafaelə dedi, - lakin insan kimi... bilirsənmi, hər kəs yanlış edə biler.

- Məndən savayı! - özünəməxsus bir sadədillikle don Rafael cavab verdi.

- Yaxşı olardı ki, - təsərrüfatçı qadın dilləndi, - o, körpəni aparıb öz evinə tərbiyə eləyeydi.

- Yox, - don Rafael razılışmadı, - bu təhlükəli ola bilər; mən onun anasına etibar etmirəm. Yox, burada, yalnız burada, mənim gözlerimin önündə. Süd anasını meyus etmek de lazımdır, sinyora Roxeliya, axı körpənin sağlamlığı bundan asılıdır. Mən istəmirəm ki, Emiliyanın məyusluğunu üzündən bizim məleyimizin qarnı ağırsın.

Süd anasının - Emiliyanın iyirmi yaşı vardı; ucaboy, mütənasib bədənlə idi, bir az da qaraçları xatırlardırı, etrafında xoruzların vurnuxuduğu toyuk kimi yeriirdi. Gözleri daima gülümşəyirdi. O gözərlərin inanılmaz siyahlığı üzünü haşıyələyen, hər iki yandan ağr qarğı qanadları kimi gicgələrinə tökülen göyümtüllə-qara saçlarının rəngini bir az da qabardırdı. Həmişə yarıçıq olan parlaq dodaqları nəmdi.

- Bəs onu xəç suyuna nə cür salmaq fikrindəsiniz, sinyorito?

- Oğlum olaraq.

- Sizin ağlinizmı qaçıb, nədir?

- Ola bilər.

- Bəs sabah boyununa taxilan bu medalyona və yaxud bir başqa eləmətinə görə əsl validenləri onu axtarış tapsalar?..

- Onun əsl valideynləri - mənəm.

yox, onu aldadan o gənc adamdan iyərinib artıq: axı o, avaranın, vecsizin biridir, bir nömrəli heyvandır.

- Çok da inanmayın... Çok da inanmayın...

- Mən onun Amerikaya gediş haqqını ödəməye hazırlaşıram. Qadının isə, halına acımaq lazımdır, o - bədbəxtdir...

- İlk rastantıya qədər...

- Axı dedim ki, mən buna yol verən deyilem!

- Hə, amma əger o özü istəyəsə...

- A-a, o halda hə. Bilirsinizmi, əger heqiqəti söyləmək lazımdırsa, doğru olan budur ki...

- *Bəli, ehtiamı edə bilirəm.*

- *Lakin hər şeydən əvvəl mən oğlumun qeydində qalacağam!*

Emiliya heç də səfəh qadılardan deyildi və sanki mürkülli vəziyyətdə yaşayın bu qoca subayın heyətənəməsi sadədilliyyi onu heyran edirdi. O, körpəyə dərhal bağlanmışdı, elə bil doğma anası idi. Öğey ata və körpəni öz südü ilə bəşləyən bu qadın beşiyin başında saatlarla dayanıb müşil-müşil uyuyan körpəni seyr etməkdən, onun yuxuda gülümşəməsindən və dodaqlarının marçıdatmağından həzz alırdılar.

- *Budur insan! - don Rafael deyidi.*

...mühəmməd çeşmələrinin piçiltisi-na qarışdırı.

Layla, balam, lay-lay-lay...

"O, necə də güzel ana olub!" - Rafael düşündərdi.

Günlərin bir günü onu süd anası olmağa vadar edən o bədbəxt hadisə haqqında danışarkən don Rafael soruşdu:

- Qualq as, qız, bu necə baş verə bilərdi axı?

- Siz ki, bilirsiniz, don Rafael! - Onun yanaqları hiss olunmayacaq dərəcəde qızardı.

- Dogrudur, bilirem!

Bir gün körpə ağır xəstələnmişdi; təlaşa dolu geceler və gündüzler başladı. Don Rafael Emiliyaya əmr etdi ki, uşaqla bərabər onu otağında gecələsin.


- Sinyorito, axı mən necə burada gecələyə bilərem?.. - Emiliya dedi.

- Ah, çox sadə, - o, özüne xas olan sadədillikle cavab verdi, - necə yatılar, ele.

Sadəqəlbiliyin rəmzi olan bu insan üçün hər şey çox sadə idi. Nəhayət, həkim təhlükəninsovuşduğunu elan etdi.

- Bilirsinəni nə var? - o, Emiliyanı ağışından buraxmayaraq sağaldıqdan sonra bəxtiyarlıqla gülümşəyən

Sadəqəlbli don Rafael, ovçu və oyunçu



Anası da, atası da. Mən xəritələri axtarmadığım kimi, uşaqları da axtarmıram; ancəq onlar özləri gelərsə... o zaman mən qəbul etməyə hazırlıram. Və eminəm ki, bu halda duydugum valideynlik hissi - hissələrin ən təmizləri, ən səmimisidir: o duygù instinktə deyil, nəcib iradəyə tabedir. Onun dünyaya gəliş mənim günahım deyil, amma böyütmək mənim işim olacaq. Həç olmasa, nəyəsə inanmaq naminə taleyə inanmaq lazımdır; bu, təsəlli edir və bundan əlavə, mən indi artıq hüzur içinde ələ bilərəm, necə deyərlər, ab intestato: oğlan qanunla mənim varişim olacaq.

Sinyora Roxeliya dodaqlarını gəmirirdi. Don Rafael bu körpəni xaç suyuna saldıraraq öğulluğunu götürdüyü zamanı, etrafda yaşayan her kəsin gülüşünə səbəb oldu. Lakin heç kim don Rafaelən hər hansı bir pis əmələ şübhələnmədi: onun bùllur kimi tətəmiz olan qəlbine kifayət qədər bələd idilər. Təsərrüfatçı qadın da öz iradesinə xilaf çıxaraq mövcud vəziyyətlə birleşməq və süd anası ilə yaxşı keçinmək məcburiyyətində qaldı.

İndi don Rafael təkəvə ov və ya lomber oyunu haqqında düşünürmürdü. İndi onun günləri bihudə keçmirdi, evdə yeni - partaq və sadə həyatın qıçılcımları sezilməyə başlamışdı. İndi o, təz-əz yuxusuz və hüzursuz gecələr keçirməli olurdı, körpənin səsini eşidən kimi yanına gedir, oğlanı qıcağına alıb sakitleşdirirdi.

- Ah, mənim günəşim, səni tezlikle tərk edəcəyim üçün elə üzgünəm ki! - Emiliya körpəni bağrına basaraq bu sözü elə deyirdi ki, sanki uşaq onu anlaya bilirdi.

Don Rafael susdurdu.

Süd anası körpəni yığalayarkən təz-əz anaların bir-birinə ötürdüyü, ürekden-üreyə yol alan, lakin her dəfəsində yeniden yaradılan, her ananın öz ruhunu qataraq yeniden uydurduğu, daim yeni və gənə kimi yegane olan o şirin, yeknəsəq nəgməni oxuyaardı. Don Rafael nəgməni dinlərdi və bu nəğmə onun üçün sənki uzaq, demək olar ki, unudulmuş uşaqlıq çağının eks-sədəsi idi.

Əger sən az uyusan...

Və bu nəğmə qəlbinin keçmişin xəfi dumanına qərq olaraq,

Buka yenidən gelər...

hələ də uyumaqdə olan

Yaxşı oğlan ol, uyu...

körpəyə nəzər saldı.

- Yox, amma hər halda deyəcəksiniz, - Emiliya cavab verdi və qəlbini cilinliqlə atmağa başladı.

- Bir fikirləş, qız: hər ikimiz azadıq, bizi heç nədə teqsirləndirə biləməz - axı sənin hələ də o səfəh bərəsində dəsündüyüne inanıram, biz hətta onun Tukumana çatıb-çatmadığını da bilmirik - bir halda ki, hərəmiz bir şəkildə bu körpənin anası ve atası olmuspəq, gel evlənek və iş bitsin!

- Amma don Rafael... - o, qıpqrımızi oldu.

- Qulaq as, qız, axı o zaman bizim yənədə körpəmiz ola bilər...

Səbəb o qədər də əsaslı deyildi, amma Emiliyanı qanə etdi. Onsuza da bir damın altında yaşadıqlarından və işi uzatmağın da bir mənəsi olmadığı üçün - günərlər elə sürətə keçib gedir ki, çox şey baş verə bilər! - elə bu gecə öz tələklərini birləşdirildər və bizim müqəddəs anamız olan kilsənin və qayğılaş dövlətimizin de buyurduğu kimi, çox keçməmiş evləndilər.

Onlar sadə həyat sürürdilər - bu isə heç də az şey demək deyil! Tanrınnın xeyir-duası ilə onları on övladı vardi və birdən-birə ovçudan və oyunçudan ailə başçısına çevrilən sadəqəlbili don Rafael indi artıq hüzur içinde ələ bilərdi - ab intestato; artıq onun varislikləri vardi.

Və o, hər zaman inandığı və öz həyat fəlsəsinin özəyi hesab etdiyi bir cümləni daim təkrar edirdi: "Dünyada hər şey təsadüfün işidir. Gərək tələyini ona etibar etməyi biləsən".

Migel de Unamuno

Tərcümə etdi:

Dinar Həmidova